

BAKİ UNIVERSİTETİNİN XƏBƏRLƏRİ

Nº4

Təbiət elmləri seriyası

2021

UOT 616.127-005.8

ƏTRAF MÜHİTİN PROMUTAGENLƏRİN GENOTOKSİKLİYİNİN AZALDILMASI ÜÇÜN ANTİMUTAGENLƏRİN PRAKTIKİ İSTİFADƏ MÜMKÜNLÜYÜ

N.T.HÜSEYNOVA, L.Q.RƏSULOVA

Bakı Dövlət Universiteti

biolog-bdu@rambler.ru

Metabolik sistemin fəallığı vəziyyəti ilə əlaqədar olaraq, α -tokoferol, natrium selenit və onların birləşmələrinin promutagen tipli genotoksiki kimyəvi birləşmələrin korreksiyası mexanizmi kompleks analiz üsullarından istifadə etməklə öyrənilmişdir. Tətbiq olunan antimutagenlərin daha effektli dozaları müəyyən edilmiş və məlum olmuşdur ki, mutagen məhsulların xromosom DNT-sinə nəql edilməsi mərhələlərində genomüdafıyə təsiri bir-birini qarşılıqlı tamalayan ən azı iki üsulla müəyyən olunur.

Açar sözlər: mutagen, promutagen, ksenobiotiklər, antimutagen, ətraf mühitin promutagenləri, xromosom aberrasiyaları, α -tokoferol.

İstənilən kimyəvi birləşmə müvafiq qatılıqda homeostazı pozur və irsi strukturlarla qarşılıqlı təsirdə olur. Onun nəticəsidir ki, mutagenlərin daimi təsirinə məruz qalan canlı orqanizmlərdə kimyəvi mutagenlərin təsirini azaldan mexanizmlər – mutagenlərə qarşı adaptasiya mexanizmləri formalışmışdır. Bu mexanizmlər bir çox mərhələlərdən ibarətdir. Həmin mərhələnin ilki orqanizmə düşən yad kimyəvi birləşmənin – ksenobiotikin parçalanma mərhələsidir. Ümumiyyətlə, son illər ksenobiotiklərlə orqanizmlərin qarşılıqlı təsirinə aid suallara müxtəlif illərdə tədqiqatçılar tərəfindən intensiv cavab axtarılır [2, 4, 10, 17].

Aparılan araşdırılardan məlum olur ki, təsir tipindən asılı olmayaraq kimyəvi maddə hüceyrə daxilinə daxil olduqda, geniş reaksiya zəncirindən ibarət mikrosomal monooksidaz sistemi ilə nəzarət edilən bir-birinə əks istiqamətlənmiş proseslər baş verir. Mutagenlərə qarşı orqanizmlərin adaptasiyasını təmin edən bu sistemin əsas fermentlərdən biri sitoxrom P₄₅₀ və onun izoformalarıdır. Məhz onların iştirakı ilə hüceyrə daxilində bir-birinə əks istiqamətlənmiş iki proses – toksikasiya və detoksicasiya prosesləri baş verir. Birinci halda, orqanizmə daxil olan nisbətən inert kimyəvi birləşmə parçalanır və ondan ya yüksək toksikli maddə, ya mutasiya və törədən maddə, ya da allergiya törədən maddə əmələ gəlir. İkinci halda, daha aktiv maddə parçalanır və ondan

nisbətən və tamamilə zəif təsirə malik kimyəvi maddə əmələ gəlir [1, 9, 11, 23, 24]. Bu proses orqanizmə birbaşa təsir tipinə malik kimyəvi birləşmələr daxil olduqda da baş verir. Antimutagen vasitələrin aşkar edilməsi və bu problemə daima artan maraq, bu fenomenin insan genomunun mühafizəsi və biomüxtəliliyin saxlanması üçün praktiki istifadə mümkünluğunun öyrənilməsini vacib bir prosesə çevirmişdir. Hal-hazırkı dövrdə də ekoloji yaş və professional risk şəraitində də genomun mühafizəsinin praktiki nəticələrinin əldə edilməsi üçün bu vasitələrdən istifadə edilir [5, 7, 8, 27, 28]. Antimutagenlərin sayı və təsir spektri geniş olduğu üçün, onların praktiki tətbiq sahələri də genişdir və müxtəlif formalıdır. Hal-hazırkı dövrdə antimutagenlərin praktiki istifadəsi aşağıdakı istiqamətlər üzrə aparılır [5, 20, 21, 22]:

1. Ümumi və professional, ekoloji, yaş risk qruplarının istifadəsi üçün antimutagen əlavəli qida məhsullarının istehsalı;
2. Antimutagen və antikanserogen xassəyə malik yeni nəsil formokoloji preparatların yaradılması;
3. Xəstəliklərə və zərərvericilərə qarşı davamlılığa malik yeni bitki sortlarının və digər genotiplərin yaradılması.

Tədqiqatın materialı və metodları

Yuxarıda qeyd olunanları nəzərə alaraq bir antimutagen kimi yoxladığımız vasitələrin praktiki tətbiq imkanlarını da öyrənmişik. Bunun üçün qarşımıza qoyduğumuz tapşırıq texnoloji proseslərində promutagen nitrozobirləşmələr, o cümlədən nitrozaaminlərin geniş istifadə edildiyi rezin zavodunun hazırlıq və vulkanlaşdırma sexlərinin istehsal mühit amilləri, həmçinin terapevtik məqsədlər üçün tətbiq olunan tsiklofasmid dozaları nümunəsi model-lərindən istifadə edilməklə həll edilmişdir.

Birinci halda, xarici kontrol qrupla (yəni göstərilən istehsal müəssisəsinin amilləri ilə heç bir əlaqəsi olmayan insanlarla) müqayisədə, istehsal mühit amilləri ilə professional əlaqədə olan insanların periferik qan limfositlərində xromosom aberrasiyalarının tezliyi və bacı xromatid mübadiləsinin tezliyi öyrənilmişdir. Aparılan araşdırmalardan aydın olmuşdur ki, kontrol qrupla müqayisədə fəhlələrdə hər iki göstərici yüksəlmişdir (cədvəl 1).

Təcrübələr zamanı genetik dəyişilmələrin səviyyəsinin göstərilən müəssisədə işləyən fəhlələrin əmək stajından birbaşa asılı olması müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, işçi kontingentin əhəmiyyətli hissəsini təşkil edən reproduktiv yaş həddində olan (20-40 yaş arası) fəhlələrdə bu hal kontrol göstəriciləri ötüb keçir (çox yüksəkdir). Fəhlələrin periferik qanından ayrılmış limfositlərin α -tokoferol (0,1 mkq/ml), Na-selenit (0,001 mkq/ml) və onların kompozisiyası (uyğun olaraq, 0,017 və 0,0004 mkq/ml) əlavə edilmiş mühitdə kultura olunması mutagenezin ingibirə olunmasına götürüb çıxarmışdır. Qeyd etmək lazımdır ki, antimutagenlərin və onların kompozisiyasının gen mühafizədici aktiviliyi əmək fəaliyyətinin müddəti az olan şəxslərdə da-

ha yüksək olmuşdur. Əmək stajı artdıqca preparatların antimutagen aktivliyi də ardıcıl olaraq azalmışdır.

Alınmış nəticələr və onların təhlili

Beləliklə, tədqiqatların nəticələri rezin zavodunun hazırlıq və vulkanlaşdırma sexlərində həmçinin texnoloji proseslərində promutagen nitrazobirləşmələr istifadə edilən digər sexlərində çalışan işçi kontingençinin davamlılığının yüksəldilməsi məqsədi ilə α -tokoferol və Na-selenit istifadə edilməsi üçün əsas yaradır. Bunu nəzərə alaraq, göstərilən sənaye istehsalına fəhlələrin qəbulu anından başlayaraq antimutagen mühafizə, mütəmadi şəkildə kurslarının aparılması məqsədəyəgündür. Bu halda onların qidalanma rasionuna E vitamini ilə və selen mikroelementi ilə zəngin məhsulların daxil edilməsi vacibdir. İstehsal mühitin amillərinin mutagen təsirinin neytrallaşdırılmasını kompozisiyadan istifadə etməklə eldə etmək olar.

Cədvəl 1

Rezin zavodu fəhlələrinin periferik qan limfositlərində genetik dəyişmələrin səviyyəsi

Təcrübə variantı	Rezin zavodunda əmək stajı, illər							
	1 - 5		6 - 10		11 - 15		16 - 20	
	M \pm m	AEG	M \pm m	AEG	M \pm m	AEG	M \pm m	AEG
Xromosom aberrasiyalarının tezliyi								
İMA	3,92 \pm 0,54	-	5,01 \pm 0,59	-	5,89 \pm 0,62	-	7,41 \pm 0,75	-
İMA+ α -t	2,06 \pm 0,44	0,47	2,96 \pm 0,51	0,41	3,76 \pm 0,58	0,36	5,17 \pm 0,66	0,30
İMA+Na ₂ SeO ₃	2,39 \pm 0,48	0,39	3,44 \pm 0,53	0,31	4,37 \pm 0,59	0,29	5,83 \pm 0,71	0,21
İMA + (α -t+ Na ₂ SeO ₃)	1,84 \pm 0,41	0,53	2,48 \pm 0,49	0,50	3,21 \pm 0,51	0,45	4,53 \pm 0,60	0,39
Bacı xromatid mübadiləsinin tezliyi								
İMA	9,21 \pm 1,03	-	11,83 \pm 1,21	-	14,42 \pm 1,69	-	16,58 \pm 1,97	-
İMA+ α -t	6,83 \pm 0,94	0,26	8,12 \pm 0,97	0,31	10,68 \pm 1,05	0,26	12,73 \pm 1,27	0,23
İMA+Na ₂ SeO ₃	7,42 \pm 0,97	0,19	8,63 \pm 0,99	0,27	11,24 \pm 1,17	0,22	13,25 \pm 1,34	0,20
İMA + (α -t+ Na ₂ SeO ₃)	6,08 \pm 0,91	0,34	7,27 \pm 0,95	0,39	9,53 \pm 1,01	0,34	11,69 \pm 1,19	0,29

Xromosom aberrasiyalarının kontrol göstəricisi – 1,35 \pm 0,35-dən 1,92 \pm 0,51-ə qədər Bacı xromatid mübadiləsinin kontrol göstəricisi – 5,35 \pm 0,75-dən 7,84 \pm 0,97-ə qədər.

Təklif edilən yanaşmalar tsiklofosfomid dərman preparatının genotoksikliyinin azaldılması məqsədi ilə bərabər dərəcədə tətbiq oluna bilər. Ona görə ki, tsiklofosfomidin müxtəlif dozaları ilə müxtəlif variabellikdə kombinasiyası zamanı α -tokoferol, Na-selenit və onların kompozisiyası bu promutagenin təsirini neytrallaşdırıbilməmişdir (cədvəl 2). Bu təcrübələrdə preparatlar ən yüksək neytrallaşdırma xüsusiyyətlərini promutagendən əvvəl tətbiq olunma zamanı nümayiş etdirmişlər.

Bununla yanaşı praktiki tibbdə istifadə olunan dozalarda tsiklofosfomidə induksiya olunmuş mutagenezin modifikasiyası zamanı alınmış nəticələr,

xüsusilə potensial mutagen substraksiyalarla genetik təhlükəsiz dərman kombinasiyalarının yaradılması yolu ilə formokologiyada genmühafizədici vasitələrin tətbiqi yanaşmalarının işlənib hazırlanması üçün perspektivlidir. Belə yanaşma mutagen xassəyə malik yüksək terapevtik təsirli bəzi qiymətli dərman vasitələrinin qadağan olunmasına alternativ ola bilər. Bu planda antimutagenlər kompozisiyasının istifadəsi prioritet istiqamətdir, hansı ki, α -tokoferol və Na-selenit sinergetik təsir bürüzə verirlər. Bundan başqa, mutasiyanın baş verməsi və möhkəmlənməsi prosesinin korreksiyasında kompozision preparatlar təşkil olunduqları komponentlərdən daha yüksək effekt nümayiş etdirirlər.

Cədvəl 2

**Praktiki tibbdə istifadə olunan dozalarda tsiklofosfamidin
genotoksikliyinə münasibətdə preparatların
antimutagen effektivliyinin göstəricisi**

Antimutagenlər	TF-in dozaları	Antimutagenlərin daxil edilməsi		
		TF-in təsirinə qədər	TF-lə eyni vaxtda	TF-in təsirindən sonra
α -tokoferol	3 mq/kq	0,45	0,38	0,34
Na-selenit		0,41	0,34	0,27
(α -tokoferol+ Na-selenit)		0,50	0,43	0,36
α -tokoferol	6 mq/kq	0,51	0,44	0,37
Na-selenit		0,45	0,44	0,32
(α -tokoferol+ Na-selenit)		0,56	0,47	0,39
α -tokoferol	12 mq/kq	0,51	0,34	0,28
Na-selenit		0,49	0,31	0,25
(α -tokoferol+ Na-selenit)		0,56	0,40	0,31

Aparılan təcrübələr belə bir fikrə gəlməyə əsas vermişdir ki, istər α -tokoferol, istərsə də Na-selenit həm ayrı-ayrılıqda, həm də kompozisiya formasında tətbiq olunduqda yüksək effektivliklə DMNA və TF kimi promutagenlərin mutagenliyini neytrallaşdırıa bilirlər. Eyni zamanda antimutagenlərin və onların əsasında yaradılmış kompozisiyasının promutagenlərdən əvvəl tətbiq edildikdə daha yüksək effektivlik nümayiş etdirməsi aşkar edilmişdir.

Ümumiyyətlə, aşkar edilən hər bir antimutagen praktiki tətbiq imkanları geniş olarsa, daha çox əhəmiyyətli olar. Bu fikri əsas göstərərək bilavasitə insanlar üzərində istehsal mühiti amillərinin genotoksikliyi və onun modifikasiya olunması yolları öyrənilmişdir. Aparılan tədqiqat işi bilavasitə istehsal zamanı promutagenlərlə kontaktda olan insanlarla, onların təsirinin neytrallaşdırmağın mümkünüyünü göstərmüşdür. Bu isə, öz növbəsində, promutagenlərin təsirindən bioloji növlərin, o cümlədən insanın mühafizə olunması məqsədilə effektiv fizioloji dozalarda antimutagenlərin istifadə edilməsinin praktiki mümkünüyünü söyləməyə əsas verir.

ӘДӘВІYYAT

1. Әləkbərov U.K. Ekoloji sivilizasiya və ətraf mühitin davamlı inkişafi naminə idarə edilməsi «İnsan və biosfer» Azərb. MAB əsərləri. Bakı: Elm, 2009, s. 5-11.
2. Hüseynova N.T. Ətraf mühit promutagenləri: Qiymətləndirilməsi və idarə edilməsi. Monoqrafiya. Bakı, 2013, 91 s.
3. Məmmədov Q., Xəlilov M. Ekologiya, ətraf mühit və insan. Bakı: Elm, 2006, 465 s.
4. Агабейли Р.А. Генотоксикаты среды: риск, оценка и управление. Баку: Элм, 2006, 172 с.
5. Агабейли Р.А. Биоантиоксиданты: роль в генетической устойчивости и охране биоразнообразия. Баку: Элм, 2008, 256 с.
6. Алекперов У.К. Антимутагенез. Теоретические и практические аспекты. М.: Наука, 1984, 104 с.
7. Алекперов У.К. Новые принципы обеспечения генетической безопасности // Труды ИГиС АН АР., Баку, 2000, с. 3-9.
8. Алекперов У.К. Антимутагенез: 50 лет исследований // Мат. респ. конф. Инс.-та Г и С. «Проблемы защиты генома» в.1, Баку, 2002, с. 3-9.
9. Алиев А.А. Антимутагенная активность альфа-токоферола и возможность его практического использования. Дис. д.б.н. Л. 1989, 450 с.
10. Алиев А.А., Гусейнова Н.Т., Бабаев М.Ш. Особенности антимутагенного действия альфа-токоферола и селениита натрия при применении их в комплексе и раздельно в сочетании с промутагенами. Ж. Цитология и генетика, 1996. Дел. ВИНИТИ 12 с.
11. Бочков Н.П., Чеботарев А.И. Наследственность человека и мутагены внешней среды. М.: Наука, 1989, 136 с.
12. Гладкова Е.В., Титенко Н.В., Коган Ф.М. Экогенетический подход к разработке профессионального отбора в онкоопасные производства. Сборник публикаций. Екатеринбург, 2002, с. 88, 133.
13. Гришко В.М., Дамура Т.А. Интенсивность накопления кадмия и никеля и их суммарная токсичность для проростков кукурузы. Док. НАН Украины, 2008, №5, с. 161-167.
14. Давыдова С.Л., Гагасов В.И. Нефть как топливный ресурс и загрязнитель окружающей среды. М.: РУДН, 2004, с. 35.
15. Давыдова С.Л., Гагасов В.И. Загрязнение окружающей среды нефтью и нефтепродуктами. М.: РУДН, 2006, 48 с.
16. Джарарова С.Д. Особенности механизма защиты генома высших организмов от мутагенов окружающей среды. “Biologiyada inkişaf və müasirlik” Resp.elmi konfransın materialları. Bakı, 2004, c.117.
17. Джарарова С.Д. Снижение генотоксичности циклофосфамида. Мат. Респ. конф., посвященной 90-летию БГУ. Баку, 2009, с. 131.
18. Дурнев А.Д. Серединин С.Б. Мутагены (скрининг и фармакологическая профилактика воздействий) М.: Медицина, 1998, с. 1-328.
19. Жимулев. Общие и молекулярные генетика. Новосибирск, 2003.
20. Засухина Г.Д., Кузьмина Н.С. Генетический полиморфизм в защите клеток человека от мутагенов. В кн. «Молекулярный полиморфизм человека», 2007., М.: РУДН, т.2, с. 583-600.
21. Засухина Г.Д. Адаптивный ответ – общебиологическая закономерность: факты, гипотезы, вопросы. Радиационная биология. Радиоэкология, 2008, т.48, № 4, с.464-473
22. Засухина Г.Д., Васильева И.М., Веденников А.Н., Громов С.П., Алфимов М.В. Антимутагенные свойства новых диазакраун-соединений с N-карбоксильным заместителем. Бюллетень экспериментальной биологии и медицины. 2006, №3, с.305-308
23. Кержечковская В.В. Мембранный цитохром B₅, роль цитохрома B₅ в регуляции активности изоформ цитохрома P₄₅₀. // Критические технологии. Мембранные,

- 2005, №2, с. 10-22.
24. Керщенгольц Б.М. Системы защиты клеточного генома и их роль в сохранении жизнедеятельности организма человека. / Наука в Крыму. Вып.2, 2000, с. 3-15.
 25. Кузнецов В.Н. Городская среда и человек. // Биология, 2000, №21, с. 11.
 26. Кулкыбаев Г.А., Байманова А.М. Оценка мутагенных свойств полиметаллической и угольно-породной пыли: Межд. конгресс «Аллергия, иммунология и глобальная сеть». Канны, 2002, с. 183.
 27. Weisburger J.H. Antimutagenesis and carcinogenesis, from the past to the future. // Mutat Res., 2001, 480, p. 23-35.
 28. Weisburger J.H. Lifestyle, health and disease prevention: the underlying mechanisms. // European T. on Cancer Prevention. 2002, 11, s.1-7.

**ВОЗМОЖНОСТЬ ПРАКТИЧЕСКОГО ПРИМЕНЕНИЯ
АНТИМУТАГЕНОВ ДЛЯ СНИЖЕНИЯ ГЕНТОКСИЧНОСТИ
ПРОМУТАГЕНОВ ОКРУЖАЮЩЕЙ СРЕДЫ**

Н.Т.ГУСЕЙНОВА, Л.Г.РАСУЛОВА

РЕЗЮМЕ

С применением комплекса методов анализа было изучен механизм коррекции химических соединений промутагенного типа действия α -токоферолом, селенитом натрия и их соединений в связи с активацией метаболической системы. Были определены наиболее эффективные дозы применяемых antimутагенов, а также стало известно, что на этапах транспорта мутагенных продуктов на ДНК хромосом есть два пути генозащитного действия.

Ключевые слова: мутаген, промутаген, ксенобиотики, antimутаген, экологические промутагены, хромосомные aberrации, α -токоферол.

**POSSIBILITY OF PRACTICAL APPLICATION OF ANTIMUTAGENS
TO REDUCE THE GENOTOXICITY OF PROMUTAGENS SURROUNDING
THE ENVIRONMENT**

N.T.HUSEYNOVA, L.Q.RASULOVA

SUMMARY

The peculiarities of the genoprotective effect mechanism of α -tocopherol. Sodium selenite and their combination with reqals to chemical compoude of promutagenous type of the complex of analysis methode determining the mutagenesis efficiency in interrelation with the state of metsbolism system activity. The most effective doses of antimutagenes studied have been revealed and it has been found that upon the transport of mutagenous products to DNA chromosomes their genoprotective effect is realized, at least, by two mutually complementary ways of the induced mutagenesis correction.

Keywords: mutagen, promutagen, xenobiotics, antimutagen, environmental promutagens, chromosome aberrations, α -tocopherol.